

Uşaqlar... ədəbiyyatın və zamanın!

“Yazılı uşaq ədəbiyyatımızın da tarixi qədimdir və öz kökləri etibarilə hələ böyük Nizami yaradıcılığına bağlı olsa da, əsasən, XVI əsrən, Füzulinin “Söhbətül-əsmar” əsərindən başlayır. Lakin yazılı Azərbaycan uşaq ədəbiyyatının belə bir qədimliyinə baxmayaraq, onun çicəklənmə, yetişmə dövrü keçən əsrin sonlarına, əsrimizin əvvəllerinə təsadüf edir”. Bu fikirlər Elçin Əfəndiyevin “Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr” məqaleśindəndir. Doğrudan da bizim uşaq ədəbiyyatının kökü XII-XVI əsrlərdən təşəkkül tapmağa başlayıbsa da, əsasən XIX əsrin sonu XX əsrin əvvəllerində C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, S.S.Axundov, M.T.Sidqi kimi klassik şair və yazıçılarımızın yaradıcılığı sayəsində formalışdır. Əsrin əvvəllerində bu ədiblərin əsas məramı uşaqları təhsilə, maarifə cəlb etmək, vətənə, xalqa, ana dilinə məhəbbət oyatmaq idisə, bu, həm də vətənə, xalqa xidmət etməyin teməli idi. Xalqın balalarının savadlanması, maariflənməsi uğrunda cəhələtə, nadanlığa qarşı mübarizə aparması, həm də həmin qələm sahiblərinin xalqın sabahını, gələcəyini düşün-

məsi demək idi. Bu ədiblər xalqın arasında maarifçilik toxumları səpməklə həm də geriliyə, köhnəliyə qarşı çıxır, yeni həyat uğrunda mübarizə aparırlar. Dövrün ziyalıları tərəfindən yeni-yeni dərsliklərin yaradılması, müxtəlif məcmüələrin nəşr olunması Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm rol oynayır. Xüsusən yeni dərsliklərin yaradılması işində və uşaq ədəbiyyatının inkişafında A.Səhhətlə A.Şaiqin və başqlarının rolu çox böyük idi. Onlardan əvvəl M.Ə.Sabir “Uşaq və buz”, “Oxutmuram el çəkin”, daha sonra A.Şaiq “Xoruz”, “Keçi” şeirlərini yazıqla uşaq ədəbiyyatına öz töhfələrini verirdi, A.Səhhət “Vətəni sevməyən insan olmaz, Olsa da, o şəxsədə vicdan olmaz” misralı “Vətən” şeiri ilə uşaqları doğma yurdu sevməyə çağırırdı. Əsrin əvvəllerində C.Məmmədquluzadə “Poçt qutusu”, “Buz” və başqa hekayələrini yazıqla, avamlığı, geriliyi pisləyirdi, bu, həm də xalqın uşaqlarının maariflənməsi, savadlanması işinə xidmət edirdi. Bu ədiblərin hamısının əsərləri uşaqlarda xeyirxahlıq, humanizm, vətənpərvərlik kimi nəcib hissələri tərbiyə edirdi və o dövrə nəzər



salanda bu dövrün ziyalılarının xalqın maariflənməsi, savadlanması uğrunda necə böyük işlərə imza atığının fərqinə varırsan.

Dövrün bütün mehrumiyətlərinə baxmayaraq, sovet dönməmində uşaqlar üçün yazılmış şeir və nəşr nümunələrində millilik və bəşəri ideyalar özünü göstəirdi. Azərbaycan sovet uşaq ədəbiyyatı bəşəri ideyalar, hissələr aşılsa da, o, daha çox milli zəmənə, milli köklərə əsaslanırdı. Yeni həyat tərzi, insanların yaşamında yaranan dəyişiklik, yenilik bu dövr ədəbiyyatında öz əksini tapırdı. Həmçinin yeni təhsil sistemi, yeni dərsliklərin, dərs vəsaitlərinin yaradılması o dövr üçün qarşıda duran mühüm vəzifelərdən biri idi. Bu mənənə uşaq ədəbiyyatının mühüm meziyyətlərindən biri de zamanın nəbzinə ilə həmahəng olmasında idi. Balaca oxucularda milli-ictimai mənafəni üstün tutmaq, ekoizm, məşşanlıq kimi mənfi keyfiyyətlərdən uzaq durmaq, milli mənlik, ləyaqət hissini aşılamaq sovet uşaq ədəbiyyatının başlıca məramı, amalı idi. Bu dövrün qələm sahibləri içərisində M.Seyidzadə, M.Rzaquluzadə, T.Elçin, M.Dilbazi, X.Əlibəyli, Zeynal Xəlil, H.Ziya uşaq poeziyasının ən yaxşı nümunələrini yaradaraq onu milli istiqamətdə inkişaf etdirirdilər. Sonralar bu istiqamət İ.Tapdıq, Zahid Xəlil, M.Əliyev, Ə.Salahzadə, İ.İsmayıllzadə, T.Mahmud kimi şairlərin yaradıcılığında davam etdirildi.

Uşaqlar üçün vətənpərvərlik ruhundu şeirlər yazan şairlərdən biri də atam Ələkbər Salahzadədir. Onun şeirlərini övladı yox, sadəcə bir oxucu kimi mütləcə edəndə də görürəm ki, vətənpərvərlik ruhlu şeirləri orijinallığı, yeniliyi, assosiativliyi, hadisələrə maraqlı, yeni münasibəti ilə fərqlənir. Onun "Yurdalar yurdu", "Bakı", "Gənce", "Göycəy", "Yurda yağı", "Qala" kimi şeirlərində vətənpərvərlik motivlərini duymaq olar. Daha sonralar müstəqillik illərində düşmənlərimizin torpaqlarımızı işğal etdiyi illərdə yazdığı "Qarabağ" şeirləndə düşmənə qalib gələcəyimiz, irəlidə Qarabağın xoş

günlərini sanki əvvəlcədən duyurmuş kimi görəcəyimiz fikri çatdırılır.

**Qarabağ, a Qarabağ
Bağrı başı yara, bax!
Əlində qabara bax
Könlündə Qübara bax!
İndən belə barı bax...
Yan-yörəni ara, bax
Bir də düşmə dara, bax
Hər höriülən toru gör,
Hər yerini dara, bax!**

Şairin digər bir "Yurda yağı" şeirində vətəndə yaşıyıb ona xor baxanlar ifşa olunur. Daha bir "Şehidlər xiyabani" şeirində isə vətənin qəhrəman oğullarına ağının, kədərin şahidi olurraq.

Müsteqillik dövrü uşaq ədəbiyyatı da özünün yeni simalarını yetişirdi. R.Yusifoğlu, Q.İsbəyli, Q.Nəcəfzadə, S.Nuruqızı, A.Bünyadzadə və başqaşalarının uşaqlar üçün yazdığını əsərləri artıq ədəbiyyatımızda öz təsdiqini tapmışdır. Onlardan Rafiq Yusifoğlunun şeirləri intellektuallığı, emosionallığı ilə seçilir. Onun şeirlərində canlı aləmin, varlığın mahiyyəti, məsələn, tabiatın niyə dəyişkən olması, yarpağın niyə iki rəng alması sırrı uşaqlara anladılır, hər şeyin - daşın, torpağın, ağacın, dənizin vətənin bir attributu olması fikri aşilanır. O, öz şeirlərində günüşi, küləyi, qarı, yağışı, dəniyi sanki menalandırır, onları daha tutumlu, emosional fikir yükü ilə uşaqlara çatdırır. Şairin "Həkim payız" şeirində sanki payız həkim statusundadır. Onun "Dərizi payız" şeirində isə payız poeziyamızda ilk dəfə olaraq dərziyə bənzədir. Özü də ki kirpinin timşalında.

**Kirpiyə bax, kirpiyə
Necə qəşəng görünür
Xəzəllikdir ağnayıb
Sarı kürkə bürünüb
Canı yanmış özünə
Necə gözəl don seçib?**



Dərzi payız aynına
Bir qızılı don biçib.

Bələ şeirlər uşaqlarda təbiətə, canlılıqlara sevgini, mərhəmət hissini inkişaf etdirir.

Azərbaycan uşaq ədəbiyyatı ilə müqayisədə dünya uşaq ədəbiyyatı da maraqlı mündəricəsi, öz zəngin mövzuları ilə seçilir. Misal üçün, rus poeziyasının günəşi sayılan A.S.Puşkin uşaqlar üçün

yazdığı şeirlər, poemalar, nağıllarla rus uşaq ədəbiyyatının əsasını qoymuşdur. Onun "Ruslan və Lyudmila", "Qafqaz əsiri", "Qaraçılar", "Baxçasaray fontanı", "Mis atlı" və başqa poemaları rus ədəbiyyatının sevilən və seçilən nümunələrindəndir. A.S.Puşkinin "Baliqçi və qızıl baliq", "Ölmüş şahzadə və yeddi pəhləvan" nağılları da uşaqların yadına möhkəm həkk olunmuş zəngin rus milli sə-

vətindəndir. A.S.Puşkin rus poeziyası tarixində uşaqlar üçün də gözəl əsərlər yaranan bir şair kimi qalmışdır.

XX əsr rus uşaq ədəbiyyatının da bir çox məşhur imzaları və əsərləri vardır. Bu gün uşaqlar S.Marşakın, A.Bartonun, K.Çukovskinin əsərlərini oxuya bilirlər. Bu əsərlərdən S.Marşakın "Atəş", A.Bartonun "Vanečka dünyada yaşadı", K.Çukovskinin "Oğurlanmış günəş", "Möcüzə ağacı" əsərləri sovet uşaq ədəbiyyatının uğurlu nümunələrindəndir. Elecə də rus şairi V.Mayakovskinin "Yaxşı nadir, pis nadir", "Kim olmaq lazımdır", "At atəş" əsərləri də uşaqların marağına səbəb olan şeir nümunələridir. Gümüş dövrü ədəbiyyatının ən görkəmləri nümayəndələrindən sayılan B.Pasternakin da uşaqlar üçün yazdığı bir neçə şeiri, o cümlədən, "Zoopark" şeiri maraqla qarşılanır. Bu şeirde her heyvanın özü-nəməxsus xüsusiyyətlərindən danışılır, beləliklə də bu şeir uşaqlara, heyvanlara qayğını, sevgini aşılara.


Qərb uşaq ədəbiyyatı nümunələri də orijinallığı, özünəməxsus mövzuları ile zəngindir. Bu nümunələr içərisində C.Sviftin "Qulliverin səyahəti", J.Vernin "Kapitan Qrantin uşaqları", M.Ridin "Başsız atlı", Ç.Dikkensin "Oliver Twistin macəraları" və başqalarının adını çəkmək olar. Ç.Dikkensin "Oliver Twist" romanı ictimai məzmunu, həyat həqiqətlərini əks etdirməsi baxımından maraqlı əsərlərdən biridir. Öz zəmanəsinin real mənzərəsini, yoxsulların, xüsusən səfil uşaqların həyatını inanadırıcı ləvhələrlə təsvir edən bu roman tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır. Eyni zamanda Dikkens bu əsərində ehtiyac üzündən həyatları məhv olan, cinayət yoluna sürüklənən yeni yetmələrin taleyini, burjua cəmiyyətinin onların başına gətirdiyi müsibətləri sənətkarlıqla qələmə alır. Əsəri bu gün də oxunaqlı edən, onun təsir gücünü artırın məhz bu həyat həqiqətlərinin əks olunması, ictimai eybəcərliyi ifşa etməsidir.

Dünya uşaq poeziyası nümunələrindən isə

Azərbaycan dilinə çevrilmiş Rober Desnosun "Qu-tan", "Durna balığı", Pol-Mari-Fontenin "Yalançı", Tristan Klenqsonun "Yatan pişiklərin nəgməsi" əsərləri fransız uşaq ədəbiyyatının maraqlı nümunələrindəndir. Litva uşaq ədəbiyyatının nümayəndəsi Pyatras Tsvirkanin "Tülküün keleyi" şeir formasında nağılı isə bu ədəbiyyatın yeniliklərindən xəbər verir. Bu nağıl şeirdə adından da göründüyü kimi, tülküün kələk gəlib qoca qurdun dovşanı necə parçalamasından danışılır.

Ayri-ayrı dünya xalq poeziyasından Azərbaycan dilinə çevrilmiş nümunələr də uşaqların böyük mərağına səbəb olan şeir nümunələridir. Uşaq şairi Teymur Elçinin tərcüməsində dünya xalq poeziyasından çevrilmiş bu seçmələr uşaqların bu gün də şeir zövqünün formallaşmasında mühüm əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan uşaq ədəbiyyatı dünya uşaq ədəbiyyatından bir çox yenilikləri əzx edərək, özünəməxsus yolla inkişaf edərək formalasib. Sözsüz ki, biz bu dəyərli bədii nümunələri oxumaqla böyük məşük, onlardan mənəvi qida almışiq, vətənə, torpağa, insanlara sevgi, başəri hissler məhz bu əsərlərin təsiri ilə yaranıb. Bugünkü uşaqlar da məhz belə dərin mənalı, siqlətli əsərlər oxumalıdır, məhz belə əsərlərlə onlarda vicdan, vətənə, yurda, insanlara məhəbbət hissini aşılamaq olar. Bu əsərlərlə onlarda yüksək zövqü təribyə edə bilərik. Bugünkü sosial şəbəkələrin, internetin at oynatdığı bir zamanda, onlarda kitabə həvəs oynamışın çətin olduğu bir dövrdə belə. Axi, indiki bol informasiya axınında uşaqlar təkcə sada, bəzən də bəsif əsərləri oxumaqla keçinə bilməzlər. Onlar tutarlı, dolğun, yüksək zövqü təribyə edən dərin mənalı əsərlər də oxumalıdır. Ümid edirəm ki, yeni nəsil şairlər və yazıçılarımız ele bu missiya ilə zamanın tələblərinə uyğun uşaq şeir və nəşr nümunələri yazıb-yaradacaqlar.



"Uşaqlar müharibədən ən çox zərər görənlər arasındadır. UNICEF-in proqnozlara görə, müharibədən təsirlənən ölkələrdə yaşayan 250 milyondan çox uşaq var. Bir çox uşaq müharibənin mülki itkiyəri arasındadır. UNESCO-ya görə, müharibədən əziyyət çəkən ölkələrdə 37 milyon uşaq məktəbə getmirdi".

+++

Statistikaya görə, dünyada yaşayan təqribən 2 milyard uşaqdan 600 milyonu, yəni dünyadakı uşaqların 30%-i yoxsulluqdan əziyyət çəkir.

+++

Bütün dünyada isə 150 milyona yaxın uşaq heç məktəbə getmir.

+++

Dünya səviyyəsində 600 milyona yaxın uşaq təhlükəli döyüş bölgələrində yaşayır.

+++

Bu gün dünyada 350-400 minə yaxın uşaq əsgər var. Təkə 90-ci illərdəki silahlı münaqişelerdə 2 milyondan çox uşaq ölüb, 6 milyondan çox uşaq ağır yaralanıb və ya şikəst qalıb. Hər il 8-10 min uşaq minaya düşərək ölüb və ya şikəst qalır.

+++

1 sentyabr 2004-cü ildə Beslənda (Osetiya) terroristlər 1100 nəfərdən artıq adamı minalanmış məktəb binasında girov götürməsdür. İki gün yarımından sonra məktəbin idman zalında partlayış olmuşdu. Partlayışdan sonra baş vermiş yanğın zamanı binanın bir hissəsi çökmüşdə. Bundan istifadə edən girovlar binadan qaçmağa başlamışdır. 3 gün ərzində saxlanılan 314 girov hələk olmuş, bunlardan 186-sı uşaqlardır. 783 nəfər isə bu faciədən yaralı olaraq qurtulub.

+++

4-17 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 13 raket zərbəsi edirildi. Onlardan 6-sı partlayıb, 7-si isə zərərsizləşdirilib. Bu terror hadisələri zamanı ümumilikdə 26 şəxs hələk olub, 133 nəfər isə yaralanıb. Vəfat edənlərdən 7-si uşaqdır, 4 uşaq isə hər iki valideynini itirib.

+++

Uşaq əməyinin istismarı gündəmə getirilib həll edilməli problemlərdən biridir. Təkəcə kənd təsərrüfatı sahəsində dünya üzrə 132 milyon uşaq çalışır.

+++

Rusyanın Ukraynada apardığı herbi əməliyyatlar nəticəsinin yetkinlik yaşama çatmayıyan 437 uşaq ölüb, 837-si isə yaralanıb.

+++

Albert Eynşteyn yalnız 9 yaşından sonra tam danışmağa

başlayıb. Buna görə də ailesi onun eqli cəhətdən qüsurlu olduğunu düşünüb.

+++

Volfqanq Amadey Motsart 6 yaşı olanda musiqi bestələmeye, konsertlər verməye, Avropanı gəzintəyə başlamışdı. Londonda 10 yaşında ilk simfoniyasını, 11 yaşında ilk operasını yazmışdı. 18 yaşına qədər bu vunderkind artıq 25 simfoniya bestələmişdi.

+++

Rus bestəkarı Modest Musorqskinin həle uşaq yaşılarından musiqi istədiyi üzə çıxı. O, anasının müşayiəti ilə fortepianova calmağı öyrənir və böyük uğurlar elədə edir: 9 yaşında Modest artıq qonaqlar arasında mürəkkəb əsərlər çalırdı. Öz zamanını qabaqlamış Modest Musorqski həle yeniyetməlik çağlarından unikal hadisə idi və onun əsərlərinde bütün insanlığın musiqisi kodlaşdırılmışdı.

+++

XIX əsrin dahi rəssəmi Vincent Van Qoq həle uşaq yaşılarından başqalarından seçilirdi. Çox erken yaşılarından üç dildə yazımağı və danışmağı öyrənmişdi. O, çox kiçik yaşılarından şöhrət qazanmağa başladı, dövrünün qabaqcıl rəssamlarından birinə çevrildi.

+++

Oskara namizəd olan ilk animasiya filmi 1991-ci ilde Disneyin "Gözel və Ebəcər" ("Beauty and the Beast") filmi olub.

+++

Cənubi Koreyada dünyaya gələn uşaqlara ad qoymaq üçün ana və ataların 60 faizi pəşəkar dəstək alır.

+++

Vaxtından əvvəl dünyaya gələn körpələrin solaxay olma ehtimalı çox yüksəkdir.

+++

Yeni doğulmuş körpələr qızılı və yaşıl rəngləri ayıra bilmirlər, mavi rəngi isə heç görmürlər.

+++

Yeni doğulmuş körpənin beyni 14 milyard hüceyrədən ibarətdir, lakin onların sayı artırmır, əksinə, azalır, 25 yaşından sonra her gün insan 100 min neyronlarda vidalaşır.

+++

Uşaqların çekdiikleri rəsmələr onların iç dünyalarında baş

verənlərin izahını verir. İstifadə etdikləri rənglər uşaqların heyat və şəraiti haqqında çox şey deyir. Məsələn, şəkil çəkerkən qəlemin bərk basılması onlarda aqressivitətin olmasını göstərə bilər. Rənglərdən istifadəsinə diqqət edərək, en çox deyər verdiyi adamı sevdiyi rənglə çəkdiyi anlaşırlır.

+++

Orta hesabla uşaqlar gün ərzində 400 dəfə, böyükler isə 15 dəfə gültürərlər.

+++

Əgər bir gün yolunuñ itirəniz, bir uşaqın gözlerinin içine baxın. Çünkü bir uşaqın bir böyüye öyrədə biləcəyi hər zaman üç şey vardır; səbəbsiz xoşbəxt olmaq, hər zaman məşğılıyyət üçün bir şey tapmaq və arzuladığını elde etmək üçün var gücüyle mübarizə aparmaq.

(Paulo Koelyo)

+++

Qocalar müharibə sala bilər, amma tarixi uşaqlar yazar.

(Rey Merrit)

+++

Kiçik uşaqlar intellektual insanların çoxlu oxşar xüsusiyyətlərə malikdir. Hər ikisinin səsi-kübü bizi qıcıqlandırır, susqunluğu isə şübhələndirir.

(Gabriel Loub)

+++

Uşaqınızdan müdrik bir insan yetiştirmek istəyirsinizsə, onun deccəlliyyini məhv etməyin.

(Jan Jak Russo)

+++

Sevgi görməyən uşaq uşaqlığını yaşaya bilmir, o, müdafiəsiz böyüyə çevirilir.

(Jilber Sesborn)

+++

Uşaqlar böyüklerden əksərən daha ağıllı və hemişə səmimi olurlar.

(Maksim Qorki)

+++

Her uşaq bir tərəfdən dahi və hər dahi bir tərəfdən uşaqdır.

(Artur Şopenhauer)

+++

Hazırladı: Zülfiyə Qəniyeva